

Narazı insanlar | Niyə biznesdə neqativ insanlardan qaçmaq lazımdır?

Biznes adamı daim yeniliklər etməli, müştərilərinə fərqli və faydalı məhsul (xidmətlər) təklif etməlidir. Belə olmasa, ümumi işlərin düzgün təşkil edilməsi mümkün ola bilməz. Video blogumuzda kollektivlərdə narazı işçi tipləri barədə danışmışıq. Yalnız kollektivdəmi? Əlbəttə, xeyr. Belə insanlar cəmiyyətimizin bütün nöqtələrində var. Daha konkret desək...

... bu insanlar daim nələrdənsə şikayət edir, günahı özündən başqa hər şeydə görür, amma heç bir şəkildə öz üzərində işləmir. Öz üzərinə düşən işləri görmür, əvəzində kiminsə dalınca danışır və s. Əzizlərim insanın, öz uğursuzluğunu qəbul etməsi çox çətinidir. Bu böyük şəxsiyyətlərə məxsus bir hissdır. Məsələn, filan işi səhv etmişəm, deməkdənsə: "Mənlik deyil, bu ölkədə bu iş olmur..." demək daha asandır.

Biz xarici iş adamlarını daim öz işləri barədə paylaşımalar etdiklərini, ətrafda olan gənclərin öyrətdiklərini görmüşük. Şəxsən mən, belə xarici iş adamlarından çox şey öyrənirəm. Ən azı mənə elə gəlir ki, öyrənirəm. Bəs bizdə? Bizdə bu demək olar ki, yoxdur. Biznes təlimləri satan biznes adamlarından başqa heç kim danışmır. Bu dostlarımızında zətən işi təlim satmaq olduğu üçün, onlara bu proses daha çox özünü reklam etməkdir.

Başqa kim danışır? Heç kim... belə deyəkdə özləri üçün faydalı olduğu üçün danışirlar, təlim biznesində olan dostlarımız, amma bazarda işləyən 100 milyonluq biznesləri olan, iş adamlarımız danışmır. Niyə? Həgin ki, bunun səbəbləri var. Biz bununla razılaşıırıqmı? Əlbəttə yox. Biz bu adamlara zəng edirik, onları müsahibə vermələri üçün xahiş edirik və bəzən buna nail oluruq. Demək ki, narazılıq etməkdənsə nəyisə

düzəltməyə çalışmaq lazımdır.

Eləcədə digər işlərdə daim narazı olan və ya özündən asılı olmayan işləri tənqid edən adamların faydalı olmasına heç bir şəkildə inanmıram. Bu o demək deyil ki, mənim dediklərim 100/100 doğrudur, bu o deməkdir ki, bizim baxış bucağımız budur və biz bunu Sizinlə paylaşırıq.

Video blogda sözü gedən mövzularda barədə fikirlərimi bildirmişəm. Maraqlı olsa, baxarsınız.

ƏLAVƏ BAXMAQ ÜÇÜN:

- [Yoxdan var edənlər – BİZNES ADAMLARI](#)
- [Gələcək barədə və ya keçmiş necə olur?](#)